

Azərbaycanın ilk yerli idman geyim brendini yaradan xanım

Zülfiyə Əliyeva: "Ziyana getsək də, keyfiyyətsiz məhsulu müştəriyə satmamışıq"



12 il idman sahəsində çalışır, ancaq sonra uzaqlaşış Londona köçür. Orda olduğu müddədə müəyyən qədər artıq çəki alır və Bakıya qayıtdığında bu çəkinin vermək üçün məşqlərə başlayır. Bu zaman özüne fərqli, rahat, zövqlü idman geyimi axtarışına çıxır və bir növ bu geyim sahəsinin bazarla ilə tanış olur. Və nəticəni belə izah edir: "Bəzi mağazalar da çox bahalı, alternativi də çok ucuz və keyfiyyətsiz idi". Beləliklə, bu sahədə özü iş qurmaq qərarı verir. Söhbət Azərbaycanın ilk yerli idman geyim brendi olan "Meshque"nın (Məşq) yaradıcısı Zülfiyə Əliyevadan gedir.

Onu da qeyd edək ki, Z.Əliyeva bu il "British Council"ın təşəbbüsü ilə keçirilən sahibkarlıq müsabiqəsinin qaliblərindəndir.

- İnsanlarımızın istehlakçı kimi üstünlük vermədiyi yerli istehsal sahələrində biri da geyim sektorudur. Ona görə də bu sahədə biznes qurmaq risklidir. Bu riski göze alıb işə başlamığınız necə oldu?

- Həm geyim sektorunda iş qurmaq risklidir, həm də mən səf idman geyimlərinə fokuslanmışdım ki, bu da ayrıca risk idi. İlk olaraq ikinci risk-dən danışım, sonra birinciye gələk. Deməli, mən başlayanda, Azərbaycanda idman geyimləri istehsal edən fabrik, sexlər yox idi, hamısı uniforma tikirdi. Bəzilərindən avadanlıq yox idi, bəzilərindən olsa da, onu idman geyimləri üçün düzgün təzimlənməyi bacarmışdılar, beziləri isə böyük olduqları üçün sayı çox isteyirdilər və bu hecm startap üçün uyğun deyildi. Geyim sektorunda iş qurmağa gelincə, mən birbaşa başlamadım. Test xarakterli başlanğıc etdim. Düzdür, sektor boş idi, belə yerli brend yaradan olmamışdı. Yenə də biz test kimi kişi və qadınlar üçün hardasa 10 idman geyim modeli hazırlayıb ele başladık. Teləbin nəyə olduğunu, müştərilərin nə istədiyini

öyrənmək üçün belə etdik. Gördüm ki, tələb var, başlamaq olar. Ancaq yerli məhsulların keyfiyyətinə inamsızlığı da bilirdim. Tələb olandan sonra inam məsəlesi qalırı. Bunu gözə alaraq başladım. 3 ildir ki, bu biznesə başlamışam, o vaxtdan tərəfə yerli brendləre inam çox artıb.

- **Sizcə, bu inam necə artı?**

- Bu inam ilk olaraq keyfiyyəti yerli məhsullar dəyişdi. Yerli istehsal brendlərin hamisının keyfiyyətli olduğunu deyə bilmərəm. Ancaq "Meshque" və tanıdığım bir çox yerli brend var ki, keyfiyyətli məhsullarla baza çixırlar. Tek geyim sektorunu demirəm, ümumiyyətə, Azərbaycan brendlərini nəzərdə tuturam. Keyfiyyəti gördükcə, insanların xarici deyil, yerli məhsulları almağa mövilli olurlar. Düşünürək ki, xarici ölkənin istehsalçılara deyil, öz ölkəmizə xeyir verək. Və biz "Meshque" komandası olaraq keyfiyyətli məhsul sataraq müştərilərin inamını qazandıq. Müştərilərdən gelen pozitiv rəylər bizi daha gözəl məhsul yaratmağa, daim inkişaf etməyə sövq edən ən yaxşı motivasiyadır.

- **Qiymətlərinizle bağlı müştərilər nedir?**

- Qiymətlərimiz ortadır, məhsulun keyfiyyətinə uyğun olduğunu düşünürəm. Onsuz bu pulu xaricdən getirilən məhsulərə verirler. Bizim brend keyfiyyət cəhət-

seqment yox idi. İdman sahəsi, idmançıların geyimlərində istifadə edilən parçaların necə olmasının ilə bağlı da məlumatlı olduğum üçün özüm işə başladım və bu səbəbdən orta seqmenti seçdik. Zamanla keyfiyyəti çox qaldırdıq, amma qiymət orta olaraq qaldı.

- **İş nə zaman istədiyiniz kimi oturdu? İşin nəticəsini gördünüz?**

- Bir çox səhvər etdikdən sonra yoluna düşdü (Gülür).

- **O səhvərdən danişmasaq, olmaz...**

- Deməli, ilkin merhələ olan test dövrü bitdi və biz dizaynlarımızı istehsal etməli idik. Həmişə brendim "Made in Azerbaijan" məhsulu olmasına istəyirdim. Ona görə istehsal üçün yerli fabrik və sexlər üz tutдум. Amma fabrikler bize istədiyim keyfiyyətə məhsul vermirdilər. Çox keyfiyyətsiz məhsullar ortaya çıxarırdılar. Həm zaman bize yararsız məhsul və zərər qalrırdı. Dizayn bəzə yaradırdı, dizayn nümunə təsdiqlənmə mərhəlesi çox vaxt aparırdı və təsdiqlənənə qədər mövsümü çıxırı. O qədər uzadırdı. Sonra normal nümunə verirdilər, amma tikiliş nümunə kimi olmurdı. Yaxud bizden minimal 200-500 istehsal rəqəmləri tələb edirdilər. Deyirdim ki, startapdır və mənim 10 modelim var. Hərəsindən 200-500 necə təkdiro bilərəm axı? Bunun üçün maliyyə lazımdır. Diger tərəfdən, o modellərə tələb olmaya biler və s. Startap kimi olan biznesə fabriklərdən heç bir dəstək görmərdim. Xirdalan, Masazır, Sumqayıtda haralara gedirdim. Müraciət etmediyimiz fabrik qalmamışdı. Dost-tanış deyirdi ki, sən Türkiyədə bunları daha rahat və keyfiyyətə təkdiro bilərsən. Amma mən buna get-



sport geyimlərinə də keçmək istəyirdik, amma qalırdı. Öz fabrikimizi qurandan sonra gündəlik idman geyimlərinə başladıq. İdman hər kəs və hər yer üçündür.

- **Öz sexinizi qurmaq üçün lazım olan məbləği indiye qədər işinizdən qazanmışdır?**

- Yarısını qazanmışdım, yarısını da özüm qarşılıdım.

- **Dedim ki, sizə keyfiyyətsiz iş verdikləri üçün fabrikleri tez-tez dəyişirdiniz. Maraqlıdır, keyfiyyətsiz məhsullardan müştəriyə gedib çatani, narazılıq rəyi aldıqlarınız olurdum?**

- Keyfiyyətsiz məhsulu müştəriyə sətəsiydiq, imicimiz çox qısa zamanda düşərdi. Ziyana getsək də, keyfiyyətsiz məhsulu müştəriyə satmamışıq. Bu səbəbdən, hər hansı narazılıq rəyləri də olmayıb.

- **Bu işi qurdugunuz 3 ildir. Hələ da satışın onlayn olmasına, mazağa aćmamaqınızın, yaxud mağazalarla işləməməyinizin səbəbi nədir?**

- Həmişə rəqəmsallığa meyilli olmuşuq. "Meshque" yarananda, onlayn alış-veriş bizdə o qədər inkişaf etməmişdi. Amma pandemiya dövrü buna təkan verdi. "Show-room"umuz var. Kim istəsə, gelib geyimi özü götürə, burda seçə, geyinib baxa da biler. Mağazalar bağlanan dövrə mağaza açmağa ehtiyac görmedi. Mağaza gələcəkənə biler. Hazırda istehsal gücümüzü artırmağa fokuslanmışıq.

- **Onlayn sifarış edənlər çoxdur, yoxsa gəyinib, baxıb alanlar?**

Birbaşa sifarış verenlər dəhaçox olur. Adətnə, usaqlar üçün geyim alanlar gelirlər. Cənubi ölçüyə görə narahat olurlar. Uşağına yaxşına görə çəkisi, boyu bəzən çox fərqli ola bilir. Bəzədə çatdırma xidmeti də var. Fərqli model və fərqli ölçülərdə geyimləri evlərə çatdırırıq, onlar evde seçirler. Bu cür fürsətlər təqdim edirik deyə, bize gəlmələrinə ehtiyac da qalmır. Müştəri üçün bütün şəraitü yaradırıq.

- **İdman sahəsində uzun müddət fealiyyət göstərən bir şəxs olaraq bu işə başlamışınız. Məsələn, siz başqa sahədə çalışmış şəxs olsaydınız, sizcə, bu iş sizdə uğurlu alıñardı?**

- Maliyyəsi olan şəxslər yaxşı mütəxəssisləri calb edib, yaxşı komanda yığıb bu işi qura bilərlər. Sadəcə, menin bəxtim onda getirib ki, həm biznes sahəsində tehsilim var idi, həm korporativ işimdə biznes adamları ilə çalışmışdım, həm idmandan başım çıxırdı, həm də insan menecmenti ilə bağlı bir çox kitab oxumuşdım. Hər şeyi kitablardan öyrəndim ki, demek olmaz. Cənubi bizim bazara xarici ölkələrin kitablardakıları yüzdə yüz tətbiq etməklə alınır. Biliyi kitablardan, işi de təcrübədə sehvələr etməklə öyrəndim.

- **Irxacyönümlü olduğunu dediniz. Irxaça başlamışınız?**
- Irxacyönümlüyük, amma hələ irxac bizdə o səviyyədə deyil. Hərədən Türkiyə, Almaniya, İngiltərəyə irxac etmişik. Çox az olub, bunu irxac da adlandırmazdım.

- **"Meshque" xarici bazar üçün qiymət və keyfiyyət cəhətdən nə dərəcədə rəqabətə davamlıdır?**

- Məhsulumuzun keyfiyyəti çox yaxşıdır. Keyfiyyətti, rahat, tikiliş yaxşıdır. Bir neçə dəfə yuyulmaqla xarab oları deyil, davamlı istifadə ediləcək geyimlərdir. Düzgün yuyulursa, çox istifadə etmək olar. Qiymət cəhətdən isə xarici bazar üçün bir az ucuz ola bilər. Rəqəbatlılıq qiymətlərdən asılı deyil. Böyük qiymətlərlə də rəqabət aparmaqla olar. Xarici bazar üçün strategiyaımızı yazmamışıq. Hələ ki əsas yerli bazar üçün işleyirik.

- **Komandanızdan danışaq. İki li siz və köməkçiniz olub. Bəs indi necədir?**

- İndi komandanız böyüküb, cənubi istehsal sahəmiz var. Kəsimçilər, tikişçilər və s. var. Artıq komanda iki nəfer deyil, çoxdur.

- **Bu işdən istədiyiniz gelirini götürə bilirsiz?**
- Əslində, əsas fikrimi, geliri işi böyüməye fokuslaşmışım. Amma təbii ki gelir də götürürüm (Gülür).



dən xarici məhsullardan geri qalırı. Təchizat zəncirimiz çox mükəmməl qurulub. Parçaları bir-bir, xüsusi diqqətən seçirik. Hamısı premium seqmentli parçalardır və 90 faiz idxlə edirik.

- **Yeni qiymətlər nə hadırı, nə de ucuz. Niye orta seqmenti seçdiniz?**

- Men bədii gimnastika üzrə idman ustasıyam. 12 il idmançı olmuşam, bir çox medallar qazanmışam. Sonra idmandan uzaqlaşış Londona köçdüm və orda çəki almışdım. Bakıya qayıdanca, çəkinin atmaq üçün idmanla meşgul olmağa başladım. Həmin vaxt özümə ferqli, rahat, zövqlü idman geyimi axtarırdı. Bezi mağazalar çox bahalı, alternativi də çok ucuz və keyfiyyətsiz idi. Həm qiymət, həm də keyfiyyət cəhətdən orta



mirdim, dediyim kimi, yerli brend olmasına istərdim. Hər zaman da ixrac yönümlü olmuşam. Düşünürək ki, yerli məhsul yaradacam və o, həm də ixrac olunacaq.

Qısqası, Azərbaycanda bir sexlə işimiz alınmadı, başqasına keçdi, sonra başqası, belə-bələ davam edirdi. İki il dəyişə-dəyişə, yaxşısını atlara-atacta çalışırdı. Fabriklər məni çox yorudsular. Həmi fikirlesirdi ki, "Meshque" böyük şirkətdir, amma biz iki nəfer idik, mən və köməkçim. Nəhayət, problemlərdən yorulub iki ildən sonra isə atmaq istədim.

- **Bu çətinliklər 2 il davam etməyə stimul verən nə idi?**

- Həmin iki ilde istehsalda çətinliyi çıxsaq, biznes hər istiqamətdə irəliliyiş oldu. Satış və marketing cəhətdən işlər yaxşı gedirdi. Bu, davam etmək üçün önemli məqam idi. Amma istehsalda çətinlik məni zamanla çökdürümüş ki-mi oldı.

- **Bu çətinliklər 2 il davam etməyə stimul verən nə idi?**

- Həmin iki ilde istehsalda çətinliyi çıxsaq, biznes hər istiqamətdə irəliliyiş oldu. Satış və marketing cəhətdən işlər yaxşı gedirdi. Bu, davam etmək üçün önemli məqam idi. Amma istehsalda çətinlik məni zamanla çökdürümüş ki-mi oldı.

- **Bəs dayanmaq qərarı verib davam etməyiniz necə oldu?**

- Pandemiyən yeni yarandığı ərefədə Sumqayıtda yeni fabrik işləmeye başlayırdıq. Nümunələrimiz çıxmış idi. Bu fabrik da hər zaman işi uzadırdı. Get-geləsə qalıram, bir ay, iki ay, üç ay, dörd ay keçir, amma ortada iş yoxdur. Gecikdirirək. Pandemiyə başlayanda, düşündüm ki, belə olmaz, işi atrıram, ya da başqa bir şey fikirlesirəm. Pandemiyə zamanı beşə seçim etdim ki, heç bir şey atmırıam, bu, mənim uşağımdır. Uşaq ayaq üstü durana qədər eziyyətini çəkmeliyəm. Və öz istehsalımı qurmağa başladım. Öz istehsalımı qurandan sonra hər şey çox rahatlaşdı. Müəyyən adamlar tapdır, seksi qurmadı mənə kömək etdilər, işçilər götürdüdük. Hər bir işi özümüz edirik. Bundan sonra biznes ayağa qalxdı və davam etdi. Əvvəl bizdə sıri idmançılar üçün geyimlər idi. Həmişə gündəlik